



ƏLİ BƏY AZƏRİ

OĞUL *

(povest)

Həyatın dolanbac anlarında elə anlar yaşanır ki... bəzən bir ömrə bərabər olur.

Poleqona güllə atmağa getmişdik. Nəsə silahlarda problem yaranmışdı deyə hamimizi atəş meydançasından uzaqlaşdırmışdilar. Üçmərtəbəli idarəetmə qülləsinin arxa tərəfində siqaret çəkirdik. Məndən istəməsinlər deyə bir az aralıda adını bilmədiyim ağaca söykənib siqaretimi çəkirdim, kimdənsə siqaret istəməyi sevmədiyim kimi, kiməsə siqaret verməyi, ya çəkib yarida saxlamağı da xoşlamazdım...

-Eey, Oğul!... - Birdən Dronnikov çağırıldı.

Dronnikov boyca qrupumuzun ən balacası idi, idmanla məşğul olmuşdu deyə bədən quruluşu idman stilində formalaşmışdı. Liliputa bənzəyirdi deyə hərdən "köstəbək" də deyirdilər ona. Yerli idi, heç kim xətrinə dəymirdi. Atmacalı sözləri vardi, humoru ilə ciddiliyi bilinməzdidi. Onun bu söz mənə yaman dəydi, sadəcə dəymədi, xəncər kimi ayağımdan başımadək yara-yara keçdi, bütün varlığımı yandırdı, bədənim qarsdı. Bəlkə də söz məni bu qədər tutmayacaqdı, Dronnikov özü, onun hiyləgər mimikalı hərkəti mənə yaman yer elədi. Əvvəl mənə elə gəldi ki, o, sözü düz demədi, belə birtəhər səsləndirdi. Bəlkə, mənə belə gəlib? Bəlkə də...

Heç bir söz demədim, sakitcə yaxınlaşdım ona. Onlar ağaclarдан aralı qüllənin divarına yaxın durmuşdular, bir-birinə ötürərək siqaret çəkir, hərdənbir mənə baxırdılar. Addım-addım lap yaxınlaşdım və Dronnikovla üzbez dayandıdım, düz onun hiyləgər gözlərinin içində baxdım.

Dronnikov dərhal hiss elədi ki, iş ciddidir, özünü o yərə qoymadı. Lap qəhrəman kimi gülümşündü, elə güldü ki, qurbağaya oxşar ağızı bir az da eybəcərləşdi, dodaqları qulağının dibinədək aralındı. Sifəti mənə bir anlıq ilan ağızındaki qurbağanı xatrlatdı. Baxdım, baxdım, hırsım soyumadı, özümü ələ ala bilmədim. Gərilmış bütün əsə-

Oğul - bu söz sadəcə bir müraciət deyil, heç çağırış, ləqəb də deyil, artıq bir təxəllişdir. İndi bunun, bəlkə də, bir o qədər mənəsi yoxdur, amma... o zaman böyük əhəmiyyəti vardi.

bimlə yumruğumu düyünlədim və var qüvvəmlə təpəsinə bir zərbə endirdim.

İndi o, mənim gözlərimə köməksiz bir yaziq görkəmində baxırdı...

Birdən gözləri çəpləşdi və ağırlıqdan əllə saxlanması mümkün olmayan çuval kimi yerə düşdü, düşmədi, az qala guppultu ilə qarın üzərinə oturdu.

-Oxx... sən... oğul... - Bu, qrupda hamidən böyük və canlı Belousovun səsi idi. - Qulaqardına vurdum, əhəmiyyət vermədim. Daha olan olmuş, iş-işdən keçmişdi, indi kim nə deyir-desin, vecimə deyildi.

Belousov hamımızdan iki yaş böyük idi. İki il hərbi xidməti başa vurduqdan sonra orduda qalıb oxumaq qərarına gelmişdi. Fiziki cəhətdən çox güclü və sağlam idi. Bu da bir həqiqət idi ki, onunla savaşmağa mənim gücüm çatmadı. O da qəşəng bilirdi ki, mənimlə də "zarafat" etmək olmaz. Özü sakitcə mənə yaxınlaşdı.

-Sən... sən... - Yumruğunu bərk düyünlədi və mənim gözlərimə baxdı, dodaqlarını əsdirdi. Nə demək, nə etmək istədiyini anlamamış birdən özü sözünün gerisini səsləndirdi. - sən... əsl oğulsan?!

Bu sözü çox yüksəkdən dedi. Elə dedi ki, başa düşəmədim, sual verir, yoxsa... Amma sözünün tonundan başa düşdüm ki, dava salmağımı istəyir.

-Sən özünü nə hesab eliyirsən? - Kuraçenko da üstümə cocudu, o da əsgərlilikdən sonra qalıb oxuyanlardandı. - Gözün elə qızıb ki, burda özündən başqa heç kimi görmürsən. Böyük-kiçik saymırısan...

-Səsinizi kəsin! - Mən də kifayət qədər hündürdən

Qeyd: Povest "Oqyl" adı ilə Rusyanın paytaxtı Moskva şəhərində nəşr edilən "Rusiya ədəbiyyatı" jurnalının oktyabr (5) 2019-cu il nömrəsində çap olunub. Ruscadan tərcümə müəllifindir

qışqırdım, sanki onlara komanda verirdim. - Yaxşısı budur Dronnikovla məşğul olun, deyəsən, o, huşunu itirib.

O zaman biz Xarkov Ali Hərbi Tank komandanlığı məktəbində təhsil alırdıq, gərək ki, hələ birinci kursdaydıq. Qrupda otuz nəfər idik, onlardan cəmi üçümüz rus deyildik; erməni Mişa Vartanyan, gürcü Nodar Dumbadze və mən. Qalanları rus və ukrainlər idi. Onları bir-birindən ayıra bilmirdim. Çox yaxşı kollektivimiz vardi, dostcasına çalışırdıq, əməksevər idik, heç bir qara-qura işdən qorxub çəkinməzdik. Başqa cür ola da bilməzdi, biz axı qara kombinizonlu tankist olmağa hazırlaşırdıq, dərs alırdıq.

Əsasən, qrupdakı uşaqların hamısı güclü, sağlam və möhkəm iradəli idilər. Hami bir-biri ilə məsafə saxlayırıdı, şit-şit zarafatlar edib çorun çıxartmadılar. Hərdən bir Dronnikov kimə gəldi atmaca atardı, onu da yola verədlər. Bir də Mişa Vardanyanı meymun kimi ələ salıb oynatmaqları vardi, bu onun özünə də xoş gəldi. Mən ayrı-ayrılıqda hər ikisini xəbərdar etmişdim ki, birdən bilməzlər ünvanına atmaca-zad atalar... Axı qrupda yeganə müsəlman idim, günəşli Azərbaycandan gəlmədim, həm də isti qan məsələsi vardi... bunu özləri də yaxşı bilirdilər...

-Exx, sən axı musurmansan, istiqanlısan... - deyərək onlar özləri də bunu tez-tez mənim yadımı salırdılar...

Dronnikov çox gec ayıldı, onu özünə getirmək üçün qarınan ağızını, boynunu, sinəsini ovuşturdular. Özünə gəlsə də hali çox pis idi, odur ki, tibb məntəqəsinə aparsı oldular. Elə həmin gündən hamısı məni "oğul" adlandırmaya başladı; kimisi rişxəndlə, kimisi də həsəndlə...

Sözün özü məni qıcıqlandırmırıdı. Məni qıcıqlandıran Dronnikovun bu sözü təhrif edərək tələffüzüydü, gah "oğlum" kimi ifadə edir, gah da ağızında gəvələyə-gəvələyə elə deyirdi ki, elə bil çeynəyib şirəsini çıxartdığı saqqızı yerə atıb, ayağının altında qarışqa kimi əzir.

Onlar bu sözü mənim familiyam, adım, atamın adından götürmüştülər. Qrupda olanların hamısının atasının adı "oviç"lə qurtardığı halda mənim atamın adından sonra "oğlu", rusca "oqlı" yazılırdı. Neçə dəfə məni dilə tutmağa çalışırdılar ki, ata adı sonluğunun "oviç"lə yekunlaşmasına razılıq verim. İnandırırdılar ki, ittifaqın hər yerində, Orta Asiya müsəlmanlarında, Azəri-türk kökənlə bütün xalqlarda və hətta etniklərdə də ata adı sonluğu russarda olduğu kimi "oviç"lə yekunlaşır. Bütün bunlara baxmayaraq "ana dilimdə "oğlu" yazılır, "oviç" heç vaxt "oğlu"nu evəz edə bilməz", deyərək razılaşmadım.

Beləliklə də mənim ata sonluğumda "oqlı" sözü əbədilik qaldı, elə yaddaşımda da ən ülvi, hakim bir söz olaraq...

Həmin gündən "oğul" sözü ən şirin, ən məğrur, ən xoşbəxt anlayış mənasına keçdi. Oğul - ruscasında bir az

təhrif olunmuş səslənsə də ana dilimdəki "oğlu" sözündən götürülüb, oğlu həm də oğul deməkdir axı...

Atasının oğlu, xalqının oğlu; sadəcə oğlu yox, elə bir oğul ki, onunla atası, doğmaları, yaxınları, həmçinin xalqı da fərqliyən qürur hissi keçirə bilsin.

Bu, mütləq olacaqdı, mən bunu istəyirdim, özü də çox istəyirdim. Nə vaxtsa olacaqdı...

Sadə bir kənd oğluydum, ittifaqın minlərlə dağ kəndlərindən birindən çıxmışdım. Orta məktəbi qurtaran kimi İttifaqın məşhur mərkəz şəhərlərindən sayılan Xarkovda ali təhsil ocağına qəbul oldum və təhsil almağa başladım.

Möhkəm iradəli və sağlam bədənli idim, təmkinim, səbrim də öz yerindəydi. Güləşməyi də, savaşmayı da bacarırdım. Amma əsil döyüş qaydasını Tərlandan öyrəndim.

Biz Xarkov yaxınlığında tank poleqonunda tanış olmuşduq. O, tankın mexanik-sürücüsüydü, özü də ən yaxşı usta sürücüsü. Günəşli Azərbaycanın Xaçmaz rayonundan çıxmışdı.

Bir dəfə kənardan görçək ki, üç nəfər mənim üstümə düşüb, savaşıraq, tez yaxınlaşdı bize. Sakitcə dalaşmayımın səbəbini soruşdu, məndə günah olmadığını müəyyənləşdirən kimi onları danladı, söyüdü, qorxutdu və bir daha mənimlə işləri olmaması üçün xəbərdarlıq etdi. Qəflətən üçünü də baş-başa vurdu, elə vurdı ki, üçü də yerə yixildi, az qaldı ki, huşlarını itirsinlər. Tərlan özünü elə təmkinli aparırdı ki, düzü, bunu mən də gözləmirdim. Qəfil hərəkətindən hamımız çəş-baş qalmışdıq.

Bundan sonra biz tez-tez görüşürdük. Dostlaşmışdıq. Hər dəfə poleqona gedəndə onu gördüm, şəhərdən nə isə alıb aparırdım. Bufetdə oturub çay içirdik, vaxtımız olanda xeyli söhbətləşirdik. Hərbi xidmətdən tərxis olunana kimi dostluq münasibətini saxladıq. Əsgərliyini bitirib doğma rayona yola düşəndən sonra əlaqəmiz itdi, bir daha biz rastlaşmadıq. O, mənə məktub da yazmadı, mən isə yaza bilməzdim, çünki onun ünvanını bilmirdim. Onun başına nə iş gəldi, tam məlumatsız qaldım.

Xarkov - sənaye şəhəridir, əhalisinin yardımçı gənclər təşkil edir. Bu şəhər həm də mədəniyyət mərkəzi sayılır, ittifaqın beş böyük, mərkəz şəhərindən biri hesab olunur. O vaxt, hansı ki, mən təhsil alırdım, XX əsrin səksəninci illəri idi, onda Xarkovun əhalisi dörd milyona yaxındı, bəlkə də bir az çoxdu.

Əhalinin böyük əksəriyyəti rus dilində danişirdi, belə dəha münasib idi; həm bir-birini başa düşmək, həm də ünsiyyət qurmaq baxımından...

Maraqlıydı, Böyük Vətən müharibəsində almanın gəlib Xarkov şəhərinə çatsalar da, qədim arxitektur binaları dağıtmamışdır, tarixi abidələr də yaxşı qorunub saxlanılmışdır. Xarkovda Nərimanovun adına bir küçə var idi, bunu mən şəhərin xəritəsi ilə tanış olanda tapmışdım. Əvvəlcə elə bildim ki, bu küçə Azərbaycan xalqının şanlı oğlu Nəriman Nərimanovun şərəfinə adlandırılıb.

Sonra, münasib bazar günlərinin birində icazə alıb şə-

həri gəzməyə çıxdım və gedib həmin küçəni tapdım. Belə çıxdı ki, mən azacıq səhv düşünmüşəm, bu küçə Nəriman Nərimanovun adına deyil, onun şöhrətli oğlu Nəcəf Nərimanovun adına yazılıb. Nəcəf Böyük Vətən müharibəsində tankçı olub, almanlarla vuruşub, Xarkov şəhərini qoruyub və şəhər uğrunda döyüsdə qəhrəmancasına həlak olub. Qədirbilən xarkovlular onun xatırəsini həmişə əziz tuturlar, adını əbədiləşdirmək üçün küçələrdən birini onun adına yazıblar.

"Yəqin o da "oğul" olub", haqqında məlumatlanan kimini dərhal belə düşündüm...

Qürur duymağa başladım, həm tankçı olduğuma görə, həm də "oğul" adlandırıldıqımdan...

Bir dəfə gecə yarısı məni yuxudan oyatdılar, elə qəfil oyatdılar ki, elə bildim yuxu görürəm. Gözümü yumub yatmaq istədim, bacarmadım, artıq ayılmışdım. Gözümü açıb qarşımıda növbətini gördüm. O çarpayımın yanında dayanıb gözləyirdi ki, görsün nə vaxt tam yuxudan ayılıb yataqdan qalxacağam.

-Nə lazımdı? - Gözümü tam açan kimi soruşdum.

-Gedib komandırı çağırmaq lazımdır. - Növbətçi heç kimi oyatmamaq üçün güclə eşidiləcək tərzdə piçildədi.

-Mənim nə işim? Mən ki, onun çaparı deyiləm. - Özümdən uzaqlaşdırmaq istədim.

-Tez ol, geyin, sonra başa salaram. - Növbətçi bir az ciddiləşdi.

O bunu deyib kazarmanın çıxış qapısına tərəf getdi, hansı ki, orada tumbočka qoyulmuşdu və gecə-gündüz gün növbətçiləri bir-birini əvəzləyərək növbə çəkirdilər.

Mən çıxış qapısına yaxınlaşanda növbətçi yeno də bayaqqı sakit terzində izah etməyə başladı:

-Başa düş, komandırın çaparı xəstədir, tibb məntəqəsində yatır, sən isə ehtiyat çaparsan.

-Bu barədə bəs mən niyə bilmirəm?

-Bu məxfidir, sən əvvəlcədən bilməli deyilsən.

Mən razılaşmadım.

-Necə mən əvvəlcədən bilməli deyiləm? Bu mümkün olan iş deyil. Bütün məxfi və işgülər hesabatlar axşam yoxlanışı zamanı şəxsi heyətə çatdırılır ki, gecə hər hansı bir hadisə baş verdikdə hər kəs öz vəzifəsini yerinə yətirsən. Bunu mən əvvəlcədən bilməliydim, komandırın yaşadığı evi tanımalıydım.

-Başa düş, səndən başqa heç kimi göndərə bilmərəm.

-Onda belə de. - Mən bir az yumşaldım.

-Komandır çox da uzaqda yaşamır. - Növbətçi izah etməyə başladı - Çətinlik ondadır ki, yol qəbiristanlıqdan keçir. İndi gecə yarısıdır, marsrutlar işləmir ki, avtobusla gedəsən. Ancaq piyada getməlisən.

Başa düşə bilmədim, növbətçi şəhəri tanıyıb-tanımadığımı yoxlayır, yoxsa həqiqətən komandırı çağırmaq lazımdır, bəlkə də... tamam başqa bir işdir...

Mən daha heç nə fikirləşmədən növbətçidən çapar jetonunu alıb cibimə qoydum və yola düşdüm. Yolu təxminən bilirdim deyə təkcə komandırın mənzilinin yerini

növbətçidən dəqiqləşdirdim. İndi mənə hər şey aydın idi. Yol Gənclik parkından keçirdi, sonra "Baba Yaqa" ("Küpəpgirən qarı") adlanan yerə qədər adsız, balaca çay boyu getmək lazımdı. Ondan sonra qəbiristanlığın ortası ilə yola davam olunacaqdı. Qəbiristanlıq qurtaran yerdə yaşayış massivi başlayırdı. Həmin yaşayış massivində yerləşən beşmərtəbəli binaların birində komandır yaşayırdı. Hansında, bax, bunu mən dəqiq bilmirdim, çətin ki, gecənin yarısında küçənin ortasında kimisə tapıb soruşa biləcəkdir, nə olsun ki, binanın və mənzilin nömrəsini növbətçi demişdi, bəlkə heç binanın üstündə nömrəsi yazılmayıb...

Nəyə görəsə hasardan aşdım. Bilmirəm, tənbəllik elədim, yoxsa Nəzarət-Buraxılış Məntəqəsində qeyd olunmaq istəmədim, hər nəyə görəydisə hasardan aşib getdim. İkitərəfli geniş prospekti keçən kimi Gənclik parkına düşdüm.

Gənclik parkı bizim sevimli məskənimizdi. Şənbəbazar günləri bu parkda çox gəzərdik, belə ki, ən yaxın park bu idi. Xarkov şəhərində parklar çoxdur, hamısı da bundan böyük və gözəl... Di gəl ki, Gənclik parkı münəsib idi, necə deyərlər, əlimizin altındaydı, odur ki, biz bu parkı o birilərindən çox sevirdik.

Parkın içi ilə keçən zaman mənə elə gəldi ki, fanarlar da həmişəki kimi işıqlı deyil, gur yanmır. Bəlkə də mənə belə gəlirdi, bəlkə də yuxuluydum, hələ tam ayılmamışdım deyə hərtərəfli işıqlandırılmış park yarıqaranlıq kimi görünürdü, düşünürdüm ki, gecə işıqları özləri zəiflədlər. Parkda heç kim gözə dəymirdi, hər halda mənim rastıma çıxan olmadı. Bazar-bayram günləri bu vaxtlar park arı pətəyi kimi qaynayırdı, bəzən də səhərəcən şənlik olurdu.

"Baba Yaqa" deyilən yerədək çox tez gəlib çatdım, başqa vaxtlar belə tez gələ bilməzdəm. Bir anlıq dayandım, getməyə həvəsim qalmamışdı, çünkü burdan sonra qəbiristanlıqdan keçmək lazımdı.

Qəbiristanlıq qəbiristanlıqdı, ister müsəlman qəbiristanlığı olsun, isterse də xristian. Bircə fərq var ki, müsəlman qəbiristanlığından gedib-gələn olmadığından çığır, yol salınmaz, xristian qəbiristanlığından isə nəinki yol salınar, hətta asfalt vurular və hər tərəf işıqlandırılar.

Burda da eynən həminki kimi idi. Odur ki, qəbiristanlığın girəcəyində dayandım, dərindən nəfəs aldım və iti addımlarla yoluma davam etdim. Qəbiristanlığın içi ilə keçən yol hər iki tərəfdə basdırılmış tırlardan asılmış fanarlarla işıqlandırılmışdı deyə bu işıqların hənartisinə mən rahat gedirdim. Birdən ağlıma gəldi ki, görəsən işıqlar sənə bilərmi? Bəlkə gecə yarından sonra işıqları söndürürlər və indilərdə söndürəcəklər?.. Daha geriyə yol yox idi, qaça-qaça da olsaydı qəbiristanlığı keçib getməliydim. Eybi yox, qayıdanda, uzaq da olsa şosse yolu ilə qayıdaram.

Hardasa qəbiristanlığın ortasına, bəlkə də, mənə elə gəlirdi, çatmışdım ki, musiqi səsi eşitdim. Kimsə gitara-

da ifa edirdi. Bir anlıq ayaq saxlayıb dinlədim. Bəli, bu təmiz gitarada çalınan real musiqi idi, hardansa səslənən fantastik səs deyildi.

Mənim yeniyetməlik, gənclik çağımı baxmayaraq, - o vaxt cəmi on səkkiz yaşım vardı, deyəsən, on doqquza qədəm qoymuşdum - bu barədə çox eşitmışdım, həm də kitablardan oxumuşdum. Çox güman ki, qara qüvvələr, pis ruhlar, cılınlar gecələr qəbiristanlıqda toplaşır və musiqi səsi çıxardırlar. Əgər belə bir hadisə ilə rastlaşan insan bundan qorxsə, qara qüvvələr ona təsir edə bilərlər. Yox, əgər qorxmasa...

Mən bunları uşaqlıqdan biliyordum və heç vaxt qara qüvvələrdən, pis ruhlardan və cılınlardan qorxmamışdım. Odur ki, sakitcə və arxayınlıqla yoluma davam etdim. Bir az qabaqda qarşımı iki oturacaq çıxdı; oturacağın birində iki qız, bir oğlan, digərində isə bir qız, bir oğlan oturmışdalar. Oğlanlar gitarada çalırdılar. Qızlar başlarını oğlanlara tərəf əyərək onlarla bərabər mahnının sözlərini ifa edirdilər, ya Rozumbaumu, ya da Visotskini oxuyurdular.

Orda... Əfqanistanda...

Yenə də pulemyotlar gurlayıv...

Yenə də adamları öldürürülər...

Sovet Qoşunları Əfqanistana yeridiləndən belə mahnilər yaman məşhur olmuşdu, xüsusən də gənclər, yeniyetmələr həvəslə gitarada ifa edirdilər. Oturacaqda oturanlar çox yaxşı oxuyurdular, sözləri aydın deyirdilər, mizildənmirdilər. Heç ağlıma da gətirmədim ki, cılınlar, qaraçuxalar, pis ruhlar belə təmiz oxuya bilsinlər. Yanlarından keçərkən hər ehtimala qarşı ayaqlarına baxdım. Ayaqlarından tanımıǵı mənə hələ uşaqlıqdan öyrətmışdilər, onların ayaqları nazik və uzun olur, insanların ayaqlarından fərqlənir.

Qəbiristanlıqdakı gənclərin hamisinin ayağında krossovka vardı, bu mənə lap arxayınladırdı və dayanmadan yoluma davam etdim. Onların geyimlərinə görə də müəyyənləşdirmək olardı; ya metallist idilər, ya da başqa bir qrupdan, oğlanlardan biri başını keçəl qırxdırmışdı, digəri başının tən ortasından kəkil saxlamışdı, lap xoruzun pipiyinə oxşayırıdı. Onlar məndən ya sıqaret istəyə bilərdilər, ya da saatı soruştırlar, məndə isə nə sıqaret vardı, nə də qolumda saat gəzdirdim, bunu bəhanə edib mənimlə dalaşa bilərdilər.

Odur ki, bərabərlərinə çatanda mən özüm onları salımladım, cavab gözləmədən yoluma davam etdim, öz mahnilərinə necə aludə olmuşdularsa, heç mənə fikir də vermədilər. Heç mən özüm də onlardan başqa heç nə gözləmirdim deyə yoluma davam etdim.

Birtəhər axtarış deyilən ünvani tapdım. Gecənin bu aləmində binanı ölü sükut bürümüşdü. Qapını barmaqlarımın ucu ilə çox astadan döydüm, istəmədim ki, qonşulardan kimsə eşitsin. Çox keçmədi ki, qapının arxasında bir hənerti hiss etdim, ehmalca qapı açıldı və bihuşədici ətir iyi mənə ağuşuna aldı. Gənc bir qadın qapının arasından yuxulu mərcan gözləri ilə mənə süzürdü...

Komandir evində olmadı. Arvadı hətta təəccübəndi də, o, dedi ki, əri bu gün qarovullar üzrə cavabdehdir, ya məktəbdə olmalıdır, ya da növbətçi ilə qarovulları yoxlamağa gedib. Ona görə də onu məktəbdə axtarmaq lazımdır, yəqin ki, qarovulları yoxlayandan sonra qayıdır gələr.

Mən üzrxahlıq edib geriyə döndüm. Qorxum keçib getmişdi deyə yenə də qəbiristanlıq yolu ilə gəldim. Metallistlər bildiyim gənclər orada yox idi, çox güman ki, çıxıb getmişdilər.

Kazarmaya gələn kimi növbətçiye xəbər verdim. Dərhal da baş verənlərin səbəbini soruştum. O, gülümsədi və yalnız NBM-dən keçmədiyimə görə məni alqışladı.

-İndi get yat və bu barədə heç kimə heç nə demə. - Baxmayaraq ki, növbətçi mənim heç kimə heç nə deməyəcəyimi bilirdi, hər ehtimala qarşı bir xəbərdarlıq da etdi.

Mənə bir şey aydın deyildi, növbətçi komandirlə arvadının arasını vurmaq istəyirdi, yoxsa məni yoxlamaq qərarına gəlmişdi, gecə yarısı qəbiristanlıqdan keçib getməyə qorxmuram ki?..

"Əgər mən oğulamsa, niyə də fədakar olmayım!

Bəyəm mənim xalqımın şanlı oğulları azmı fədakarlıqlar edib, ığidlilik göstəriblər? Məgər fədakarlıqlar yalnız müharibələrdə olur?

Əsl oğullar sülh dövründə də fədakarlıqlar edə bilirlər, özü də necəsin..." Bu fikirlər məni tərk etmirdi, hər dəfə düşünürdüm. Birdən necə oldusa Mehdi Hüseynzadənin taleyi geldi ağlıma. O da fədakarlıqlar göstərib, ığidlilik edib, özü də nə az, nə çox, dəfələrlə. O, günün güñorta çığı nemes zabitinin geyimində, həm də silah ilə, almanın şəhərlərinin küçələrində sərbəst gəzib, almanlar onu axtara-axtara, tuta bilməyiblər. Mən isə Sovet İttifaqının vətəndaşı ola-ola, öz ölkəmin şəhərinin küçələrində sərbəst gəzə bilmirəm, qorxuram ki, patrul tutar, aparıb haubvaxtaya salar. Başqa cür ola da bilməz. Xarkov böyük şəhərdir, hər yerində də hərbi patrullar gəzib dolasırlar. Mən isə Ali Hərbi təhsil ocağında təhsil alıram, şübhəsiz ki, geyimim hərbi geyimdir, özü də səhra forması, hansı ki, bu formada hərbçilər şəhərə buraxılmır.

İstənilən halda, şəhərin mərkəzinə, parklar bol olan yerlərə getmək üçün mütləq metrodan istifadə etmək gərəkdir. Metronun içində də, giriş-çıxışında da həmişə patrul olur. Başqa yollarla keçib gedə bilməzsən. Odur ki, patrulları aldatmalısan, barmağına dolamalısan. Ancaq necə? Bax, bunun üçün fikirləşmək, baş işlətmək lazımdır.

Günortaya qədər bizdə dərslər olurdu, nahardan sonra isə növbəti günün dərslərinə hazırlıq keçirilirdi, hamisən da ciddi nəzarət olunurdu. Səhər dərslərinə müəllim-professor heyəti, hazırlığa isə tağım komandiri. Tağım komandiri auditoriyada müəllim masasının arxasında oturar, nəzarət edərdi ki, kimsə hazırlanıqdan yayınmasın. Kimsə,

harasa icazə istəyirdisə də, on beş-iyirmi dəqiqəyə yeri-nə qayıdardı. Hazırkıdanancaq gündəlik növbəyə gedənlər, bir də tibb məntəqəsinə müraciət edənlər azad olunurdular. Bunun da üzərində ciddi nəzarət var idi, belə olmasaydı adına ali hərbi məktəb deməzdilər, elə institut, universitet deyərdilər.

Gündəlik naryad əvvəlcədən təyin olunardı, hətta şəxsi heyətin axşam yoxlanışında elan edilirdi. Tibb məntəqəsinə isə ehtiyacı olanlar səhər baxışında yazılırlar. Fikirləşdim ki, aradan çıxməq üçün ən yaxşı səbəb tibb məntəqəsinə getməkdir. Bunun üçün kitabə yazılmaga ehtiyac yoxdu. Kitabə yazılınları növbətçi cərgəyə düzüb özü aparrı. Mən isə nahar yeməyindən qayıdanda axsa-mağşa başladım və komandirimizə dedim ki, cərgə ilə gedə bilmirəm, ayağım burxulub, gedim tibb məntəqəsinə; həm ayağıma baxdırırm, həm də cərgədə gəzməkdən azad olmaq üçün arayış alırm, dərslərimə də kazarmada hazırlanacaqam. Dərhal cərgədən çıxdım və üz tutdum tibb məntəqəsinə tərəf.

Qrupumuz cərgə ilə sıra addımlarıyla kazarmaya getdi, mən isə əks tərəfə. Tibb məntəqəsinə getmədim, üz tutdum şəhərə. Getdim patrulların reaksiyasını yoxlamağa. "Kefli küçüñ" nə yaxın hasardan aşan kimi qaçaraq enli yolu keçdim və dayanacaqdə təzəcə dayanmış tramvaya mindim, hərbi geyimdə gediş pulsuz idi. Metroya çatanda düşdüm. İndi metroya girmək lazımdır. Özümüz cəmləşdirdim, dərindən nəfəs aldım ki, həyəcanım keçib getsin, hər ehtimala qarşı ehtiyatla yoluma davam etdim. Metronun içində patrullar vardı, onları dərhal gördüm. Cox güman ki, onlar da məni görmüşdülər, sadəcə, gözləyirdilər ki, bir az da yaxın göləm. Guya, onlar dirəyin arxasında elə durmuşdular ki, girişdən görən olmasın.

Qaçmağın, yayınmağın adı yox idi, mən birbaşa onların üstünə istiqamət götürdüm. Patrul rəisi podpolkovnik rütbəsindəydi, sarımtıl, hündürboyun biriydi.

-Yoldaş podpolkovnik! İcazə verin, müraciət edim! - Mən nizami duruş vəziyyətini alaraq əlimi gicgahıma diroyib həyəcanlı səslə müraciət etdim, patrul rəisi həyəcanımı dərhal hiss etdi və məni gözlətmədi.

-Di müraciət edin! Nəyi gözləyirsiniz? Nə baş verib?

-Bizim tağımın komandiri leytenant Popov dünən sizinlə birlidə patrul rəisi naryadını qəbul edib. Siz deməzsınız, o, harada patrulluq edir?

-Hələ de görün, o, sənin nəyinə lazımdır?

-Onun arvadı gəlib. Səhərdən NBM-in yanında gözləyir, axı bu heç yaxşı deyil. Məni göndərdilər ki, təcili xəbər çatdırırm.

-Hə... belə yaramaz. Zabit arvadını NBM-də gözlədirmək heç də yaxşı iş deyil. - Podpolkovnik təəssüf hissisi ilə bunu deyib öz patrullarına üz tutdu. - Tez yadınıza salın. Dünən naryad bölgüsündə bizimlə bərabər tankçı leytenant var idimi? - İndi hiss elədim ki, podpolkovnik mənim yaxalığımda tank emblemlərini dərhal görüb.

-Yadında deyil. - Patrul nəfərlərindən biri könülsüz cavab verdi.

-Hə, var idi, deyəsən, bizdən sol tərəfdə durmuşdu,

cərgənin lap axırında. - İlkinci patrul aydınlıq gətirdi.

-Aa... xatırladım... - Podpolkovnik dilləndi. - Tankist... leytenant, balacaboy...

-Bəli, bəli. - Dərhal təsdiq elədim, əvvəlcədən bilərkəndən ki, tankçılar balaca boyları ilə seçilirlər.

-O, "Sovetski" parkında patrulluq eləməldidi. Bilirsinizmi ora haradır?

-Heç də yox! - Tələsik cavab verdim.

-Metronun "Sovetski" dayanacağında çıxbı soruşsan, çox da uzaqda deyil.

Elə mənə də bu lazım idi, parklara getmək, oraları tənimaq, harda yerləşdiklərini bilmək...

İrəliyə getmək lazımdı, geriyə yol yoxdu, birinci adımdı uğurlu alınmışdı.

Fəlsəfə dərsi təzəcə başlamışdı. Laborantka İrina gəlib dedi ki, müəllimi çağrırlar. Ona görə də müəllim gedəsi oldu və gedəndə qrup başçısına tapşırıldı ki, dərsin gedisinə nəzarət eləsin. Uşaq deyildik ki, ali təhsil ocağında dərs alırdıq, özümüz dərsin gedisini nizamlayacaqdıq.

Həmin gün "Fəlsəfənin əbədi suali" mövzusu üzrə seminar idi. Bizdə seminarlarda hər kəs öz işini, öz hərəkətini biliirdi. Əvvəlcədən mövzunu hissə-hissə öz aramızda bölüsdürər və hazırlaşardıq. Mən də mətnindən bir bənd götürüb hazırlaşmışdım.

Ümumiyyətlə, mənim seminarlara hazırlığım bir başqa aləm idi. Həmişə mövzunun çətin, daha çox yozum, müzakirə tələb edən hissəsini götürər və mütləq kitabxanada hazırlaşardıq. Dərslilikdən kənar nə isə tapar və həminin diqqətini mənim hazırladığım mövzuya yönəltməyə çalışardıq. Bu, həm mənim rus dilini mükemməl öyrənməyimə, həm də nitq qabiliyyətimin inkişafına görə lazımdı.

Qıساçı, müəllim gedəndən sonra növbə ilə kim hansı hissəni hazırlamışdısa, tezbaazar çıxbı danışır, qayıdış yerlərində otururdular. Mənə növbə çatmışdım ki, müəllim qayıdış gəldi. Dərsin sonuna isə hələ çox vaxt vardi. Mən yoldaşlarımı vəziyyətdən çıxartmaq üçün və vaxtı öldürməkdən ötrü hərtərəfli və geniş danışmalı idim. Müəllimdi də, birdən qayıdış yoldaşlarımdan təkrar soruşa bilərdi.

Seminar üçün mövzunun ən çətin, ən mürəkkəb düyünlü sualına hazırlaşmışdım, "milli məsələ, etnik qırğınıqlar, tayfa davaları və sonu bilinməyən mübahisələr" idi mövzudan götürdüyüm sual, hansı ki, bunu sonsuzluğa qədər müzakirə etmək mümkünüdü. Ancaq burada mən konkret sual ətrafında hazırlaşmışdım: "Ermənilər nəyə görə türklərlə barışa bilmirlər?"

-Mən bu mövzunu incəliklərinə qədər incələdim. - Çıxisimin sonunda əminliklə elan etdim. - Cox təəssüf ki, əsaslı səbəb tapa bilmədim. Yanaşı yaşayan bütün qonşu xalqlarda olduğu kimi ermənilərlə türklər arasında da toqquşmalar qaçılmaz idi. Büyyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı hətta bu mövzuya "1905-ci ildə" adlı pyes

də həsr edib. Pyesin sonunda dramaturq keçmişdə qonşu olmuş erməni Allahverdi ilə azərbaycanlı İmamverdini barışdırıb bir yerdə süfrə arxasında əyləşdirir, çörək kəsdirir. Tam səmimi şəraitdə də onların bir-birinə qarşı düşmən kəsilməsinin etirafı açıqlanır, axı ortada buna səbəb ola biləcək heç nə yoxdur.

Bu zaman arxa cərgədə oturmuş Belousov əlini qaldırıdı, söz deməyə icazə aldı və ayağa qalxaraq dedi:

-Gəl, səni Mişa Vartanyanla barışdırıq, hər şey həll olunsun, ermənilərlə türklər arasında da heç bir problem qalmasın.

Onun bu təklifinə qrupda gülüşmə başladı, uğunub getdilər.

"Ermənilərdən ən hiyləgəri bizim Mişa Vartanyandı" - həmişə belə deyir, onunla çox mehriban davranırdı qrupdakılar. O, özü də bu cür münasibətdən tumarlanan məstan pişik kimi xoşhallanırdı. Mənim də onunla heç bir problemim yox idi, amma o, nədənsə həmişə mənə replikə atır, yeri düşdü, düşmədi, ünvanına xoş olmayan sözlər deyirdi. Bunu çox vaxt üzümə deməsə də gətirib çatdırırdılar.

Bir dəfə səhər idmanı vaxtı onun replikalarına dözə bilmədim, vurub yerə yixdim və o ki var təpiklədim. Uşaqlar məni kənarlaşdırmasayırlar, Allah bilir necə olacaqdı. Elə o vaxtdan da küsülüyüdük, danışmırıq, replikalar da səngimişdi.

-Mişa Vartanyan xəstə adamdır, - qrupda olan yeganə gürcü Nodar Dumbadze səhbət qoşuldı. - digər bir çox ermənilər kimi... Ona görə ki, o, hələ uşaq ikən doğma anasından psixoloji zədə alıb. Anası hər gün onun beyninə yeridib ki, türklər sənin düşmənindir, onlarla ehtiyatlı ol, onlar səni nə vaxt tutsalar, başını kəsəcəklər, necə ki, 1915-ci ildə qabaqlarına çıxan ermənilərin hamisinin başını kəsiblər, baxmayıblar ki, bu qocadır, bu qadındır, bu uşaqdır... Odur ki, Mişa Vartanyan və onun kimi bir çoxları psixoloji cəhətdən xəstədilər, onlardan inciməyə dəyməz.

Gözledim, Dumbadze sözünü yekunlaşdırıran kimi üzümü tutdum Belousova.

-Sən bizdən həm yaşça, həm boy-buxununa görə böyükən, həm də hamidan güclüsən. Böyüyə hörmət əlaməti olaraq sənin sözündən çıxməq istəmirəm, ancaq mənim bir sualıma tam səmimi cavab ver. Mişa Vartanyanla mənim aramı vurmaq sənin neyinə lazımdı? Suala düzgün cavab ver, mən də qeyd-şərtsiz Mişa ilə barışım...

Sanki qurbağa gölünə bir daş atdırılar. Belousov qızardı və hiss elədi ki, mən onun "xidmeti"ni unutmamışam.

Birdən nə oldusa, hamısı gülüsdülər.

-Oğul fəlsəfənin əbədi sualları cərgəsinə daha bir sual əlavə etdi. - deyə müəllim bəyanat verdi. - "Neyə görə ermənilər türklərə barişa bilmirlər?" Bundan sonra seminar hazırlayanda mütləq gərək bu sualı da nəzərə alaq.

Müəllim sözünü bitirib seminara yekun vurmamış zəng vuruldu və dərs avtomatik yekunlaşdı.

Necə isə EHM dərsindəydi. EHM, yəni Elektron Hesablayıcı Maşını, televizora oxşar bir aparatdı, indiki kompyuterlər kimi işləyir, fərqli ondadır ki, indiki kompyuter yalnız internetə yüklənmiş məlumatları tapıb çıxardır, həmin maşın isə özü cavab axtarır tapırı, bircə sən programı yüklə, sualını ver və çəkil, dur qırادa...

Dərsi podpolkovnik Lisenko aparırdı.

Familiya sonluğuna görə ukraynalı hesab olunan Lisenko adam kimi orta boylu idi, idmançıya oxşamırı, çox da yaraşıqlı görünmürdü. Başı keçəl idi, demək olar ki, tərtəmiz, elə bil ki, heç bünövrədən tük bitməyib. Onun arxasında həmişə deyinirdilər: "Keçəl, keçəl, noxudu keçəl", "Keçəl Keçəloviç Keçəlenko!" Əslində "Lisiy Liso-oviç Lisenko" deyirdilər, elə bu da "Keçəl Keçəloviç Keçəlenko" demək kimi bir şeydi. Baxmayaraq ki, bu, onun çox da xoşuna gəlmirdi, amma əhəmiyyət vermirdi, özünü elə aparırdı ki, guya heç nə görmür, heç nə eşitmir. Amma elə-bələ götürdükdə adı adam deyildi, sağlam döyüşü ididi, peşəkar zabit kimi Əfqanistanda döyüşmüşdü. Özünü müdafiə edə bilərdi, arxasında danışanların əngini əzərdi.

Məşğələləri həvəssiz aparırdı, peşəkar zabit hara, informatika müəllimliyi hara, həm də bu sahədə mükəmməl biliyə malik olmadığı hiss olunurdu.

Bu dəfəki dərsdə nə isə səhbət cədvəl, mövzu üzrə getmədi, Bircə Şexovçovla Suçkov EHM-dən aralasmırıdilar, aparatın qabağında oturub quşun uçacağına gözləyən uşaqlar kimi gözlərini ekrana zilləmişdilər, qalanlarımız isə öz aramızda həmin sualdan danışırıq, hansı ki, artıq aparata yüklenmişdi.

Cavabı alınmayan və bizim üçün izah olunmayan sual belə idi: "İnsan nəyə görə keçəlləşir?" Nə qədər ki, aparatdan cavab almamışdıq, öz aramızda həkimlərin konsiliyumunu xatırladan müzakirələr aparırdıq. Özümüzü elə aparırdıq ki, elə bil biz Ali Hərbi məktəbin kursantları deyil, hansısa çox məşhur və perspektivli xəstəxananın yüksək dərəcəli həkimləriyik.

Sualı çox müzakirə elədik, amma ümumi rəyə və yekun nəticəyə gəlib çıxa bilmədik.

-Bizim nəsilə familiyanı Böyük Pyotr özü verib. - deyə müəllim izahat verdi. - Bizim nəsin kişiləri əvvəl-axır keçəlləşirlər, necə ki, mən bilirem, atam da, əmim də, lap elə babam da keçəl idi. Familiya sonluğuna fikir verməyin, biz tərtəmiz rus millətiyik, istənilən halda Pyotrdan üzübüri belədir, ordan o tərəfi deye bilmərəm.

Müzakirəni nə qədər davam eləsək də, müxtəlif səbəblərə söykənən fikirlər səsləndirəsək də, məntiqə uyğun əsaslı bir cavab tapa bilmirdik. Heç maşın da cavab verməyə tələsmirdi. Bütün bu müzakirə boyu podpolkovnik Lisenko deyilənlərin hamisini diqqətlə dinləyir, amma, nədənsə, yalnız mən tərəfə baxırdı.

-Keçəl qoyun olmaz! - Gözlənilmədən müzakirələrə "yekun" vurdum.

Müəllim təşəkkür işaretisi kimi mənə göz vurdu və razılıq əlaməti olaraq başını yellətdi. Bu, onun üçün gözlə-

nilməz və göydəndüşmə sürpriz oldu. Elə zəng də gözlənilmədən vuruldu və fasilə vaxtı gelib yetişdi.

Ertəsi gün mənim deyimim bir zərb-məsəl kimi bütün məktəbi dolaşdı. Təkcə kursantlar yox, komandirlər, müəllimlər, laborantlar, texniki işçilər, hətta yüksək rütbəli vəzifəlilər də bir-biri ilə məzələnir, atmaca atırdılar: "Keçəl qoyun olmaz!"

Beləliklə, bu "metod" ilə mən həftədə iki-üç dəfə "samovolka"ya çıxırdım və bir dəfə də olsun ilişməmişdim.

Bir dəfə yenə metronun "Dəmir yolu vağzalı" stansiyasına girərkən dərhal patrul rəisini gördüm, yaxalığında artillerist nişanı olan sariyanız bəstəboy mayor iki uzundraz artillerist patrulu ilə mariqda dayanıb "ov" gözləyirdilər. Onu da deyim ki, nə "raqatka" adlandırdığımız artilleristlərin, nə də "fanera" çağırduğumuz təyyarəcılərin bizi görməyə gözü yox idi. Bunu şəhərin komendantı da yaxşı bilirdi. Odur ki, hər dəfə bizə yaxın yerlərə onlardan patrullar ayırdı.

Patrul rəisi sariyanız mayoru görən kimi tanıldım, nə vaxtsa bir dəfə ona adı metod ilə müraciət etmişdim, bu dəfə həmin metod keçməyəcəkdi, təcili baş işlətmək lazımdı. "Komandırın arvadı ərinin yanına xəbərsiz nə qədər gələr... NBM-də nə qədər gözləyər..."

Deyəsən, o da məni tanımadı, uzaqdan gördüm ki, hər ehtimala qarşı yanındakı uzundrazilər tapşırıq verir. Qaçmağın yeri yox idi, yerin altı, özü də insanların gur vaxtı... Dörd milyonluq şəhər, metro, patruldan qaçmaq tam mənasız göründü.

Odur ki, adı addımlarla yaxınlaşıb özümü təqdim etdim. Patrul rəisi hıyləgərcəsinə gülmüşündü.

-Bu nədi, partizan, axır ki, ilişdin..? - Mənim ünvani ma replika atdı.

Mən gözlərimi döydüm, görüntüsü elədim ki, heç nə anlamırıam.

-Hərbi biletini və icazə kağızını bura ver! - Mayor qəti tələb etdi.

Elə bu zaman qatar gəlib dayandı. Mən çox ehtiyatla yaxalığımın düyməsini açdım, yavaş-yavaş hərbi biletin üzlüyüñü cibimdən çıxartmağa başladım, qulağımın ucu ilə "ehtiyatlı olun, qapıları bağlanır" sözlərini eşitdim.

-Mən Sovet İttifaqı Qəhrəmanı məşhur Mehdi Hüseynzadənin qardaşı nəvəsiyəm. - dedim və hərbi biletin üzlüyüñü mayora uzatdım.

-Ona baxarıq.

Mayor üzlüyü dartıb əlimdən aldı. Açıb baxmaq istəyirdi ki, yerimdən götürüldüm. İki, üç, dördüncü addımda bağlanmaqdə olan qapıdan özümü güclə vəqona dürtüdüm. Vəqon yerindən tərpəndi. Bu, o qədər ani oldu ki, uzundraz patrullar yerindən tərpəne bilmədilər. Mayor isə əlində bərk-bərk tutduğunu açıb baxmağa çatmadı ki, görsün əlindəki hərbi biletdir, yoxsa üzlük.

Vəqon hələ tunelde ikən qəti qərara gəldim ki, bir də "komandırın arvadı" məsələsindən istifadə etməyim, yəqin ki, bu barədə bütün patrul rəisləri naryad bölgüsündə xəbərdar olunurlar. Əgər xəbərdar olunmayıblarsa da

bu gündən xəbərdar olunacaqlar, cünki sarişın mayor komendantı xəbər çatdıracaq. Komendant da bundan sonra bir müddət naryad bölgüsündə patrul rəislərinə "bir tankçı və onun komandırının arvadı" nağılıını danışacaq.

Bir də ki, burası Sovetlər ölkəsi, hansısa Almaniya deyil. Sovetlər ölkəsinə heç kim və heç vaxt nəinki qəlib gelə bilməz, heç at da oynadammaz. İstəyirsən Mehdi Hüseynzadənin qardaşı nəvəsi yox, lap özü ol, istəyirsən Oğul ol, istəyirsən də... kim olursan, ol...

O xoş və qayğısız tələbəlik illərindən təxminən üç on illik keçəndən sonra texnika əsrinin inkişafında yoldaşlıq etdiyimiz yeni dostlarımdan hansısa xəbər verdi ki, Kiyevdən kimsə məni axtarır. Sovet hökuməti ilə bağlı yalnız xatirələr qaldığından indi Kiyev adı adama qəribə gəlirdi, necə olmasa da iki min beş yüz kilometr uzaqda yerləşən başqa bir dövlətin paytaxtıydı. Xəbər gətirən dostum dərhal kompyuterini qoşdu, hansısa saytā girdi, hansısa səhifəni açdı və başlaşı oxumağa. Deyəsən, odnoklasnik idi, məni Vitaliy Davidenko axtarmışdı, tələbə yoldaşımı, biz birlikdə təhsil almışdıq.

Davidenko yazmışdı: "Bu yaxınlarda Xarkov şəhərində oldum. Köhne tanış yerləri gəzdim və "Mərkəzi bazar" a getdim. Bazarda azərbaycanlıları tapdim. Öyrənmək istədim görüm, onlar bir vaxtlar bizimlə oxumuş "Oğul" ləqəbli həmyerililərini taniyırlar mı?

"Hansı rayondandı?" - onlar soruşdular. "Zəngilan-dan", - deyə mən dərhal cavab verdim, ona görə ki, bunu dəqiq bilirdim, necə olmasa da dörd il bir auditoriada oxumuşduq, dostluq etmişdik, şəhərə ayağımı açmışdım, günün günorta çağı patrulları barmağına dolayaraq gedib parkları gəzmişdik. "Əfsuslar... olsun ki, artıq Zəngilan rayonu yoxdur" - onlar başlarını bulayıb təessüfləndilər. "Necə yoxdur?" - mən də təəccübümü gizləmdim. "Ermənilər işğal ediblər" - çox sakitcə bildirdilər. Elə bil başımdan bir vedrə buzlu su tökdülər. Yerimdəcə donub qaldım, daha heç nə soruştadım, belə bir cavabdan sonra soruşturma bir şey qalmamışdı.

Sözün düzü, mən belə bir cavab eşitmək istəmirdim, istəmirdim desinlər ki, Oğul döyüşlərdə həlak olub, hərçənd belə təsəvvür edirdim. Ona görə ki, başqa cür ola da bilməzdi. Ola bilməzdi ki, Oğul təslim olsun, Oğul öz torpağını, müdafiə etdiyi mövqeyini düşmənə təslim etsin...

Kiyevə qayıdan sonra öz iş yerimdə, Ukrayna Ordusunun Baş qərargahındakı kabinetimdə Azərbaycan Ordusu barədə məlumatlarla tanış olmağa başladım. Da-ha doğrusu, bir vaxtlar tələbə yoldaşım olmuş Oğul ləqəbli insani axtarmağa başladım. Birdən bir şəkil nəzərimə sataşdı, o, təlim poleqonunda türk zabitləri arasında qoşunlara təlim-məşq keçirdi.

Bəli, bu o idi, illər keçsə də sıfət cizgiləri yerindəydi. Hərbi mundir və komandirlilik ona necə də yaraşırıdı.

Kresloya yayxanıb dərindən nəfəs aldım və sakitləşdim...

-O, əsl Oğul idi. O, ölməməliydi. O, ölə də bilməzdi..."